

## SIĞORTALI ÜÇÜN YADDAŞ VƏRƏQİ

### 1. Siğorta hadisəsi sayılan hadisə baş verdiyi halda siğortalı nə etməlidir?

1.1. Siğortalı hadisə zamanı, siğorta müqaviləsi üzrə siğorta ödənişinin verilməsi üçün əsas ola biləcək hadisənin baş verməsi barədə xəbərdar olduğu və ya buna borclu olduğu tarixdən dərhal sonra (+994 12) 404 13 03, (+994 50) 265 43 00, (+994 55) 264 43 00 nömrələri ilə "Azərbaycan Sənaye Siğorta" ASC-yə və bu haqda qanunvericiliklə tələb olunan hər hansı digər səlahiyyətli qurumları aqlabatan ən qısa müddətdə məlumatlandırmalıdır.

AİDİYYATI ORQANLAR İLƏ ƏLAQƏ NÖMRƏLƏRİ:	DİN/DYP	102
	Yanğın söndürmə Xidməti	101
	Təcili Tibbi Yardım	103
	Fövqəladə Hallar Nazirliyi	112

- 1.2. Hadisə zamanı siğortalanmış əmlaka dəyən zərərin qarşısının alınması və ya həcmnin azaldılması üçün lazımı və mümkün tədbirləri görmək iqtidarında olduğu halda həmin tədbirlər görülməlidir.
- 1.3. Siğorta hadisəsi nəticəsində xəsarət alan şəxslər varsa, onların həyatını xilas etmək üçün aidiyyatı orqanlara dərhal məlumat verilməlidir.
- 1.4. Siğortalı hadisədən sonra hadisə iştirakçıları ilə təqsir və məsuliyyət barədə danışıqlar aparmamalı və dəymiş zərərlə bağlı heç kim qarşısında nə öz adınızdan, nə də siğorta şirkəti adından öhdəlik götürməməlidir.
- 1.5. Mümkün olduğu qədər siğorta hadisəsi yerinin təsviri dəyişdirilməməlidir.

### 2. Aşağıda sadalanan hallar siğorta ödənişindən imtina etməyə əsas verir:

- 2.1. Siğorta hadisəsi barədə məlumat vermə tələblərinə əməl edilməməsi nəticəsində siğortaçının hadisənin siğorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması;
- 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, siğortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi;
- 2.3. Müqavilə və ya icbari siğorta qanunları ilə hərbi risklərin siğortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
- 2.4. Siğortalının siğortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmi azaltmaq üçün lazımı və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman siğorta ödənişindən o həcmdə imtina edilə bilər ki, siğortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
- 2.5. Zərər dəymiş əmlakın siğortaçıya təqdim edilməsi ilə bağlı tələblərə riayət edilməməsinin siğortaçını zərərin həcmi müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
- 2.6. Siğorta predmeti, həmçinin siğorta olunan şəxs və (və ya) siğorta hadisəsi barəsində siğortalının siğortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində siğortaçının siğorta riskini qiymətləndirmək, həmçinin siğorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmi müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
- 2.7. Əmlakın siğortası üzrə siğortalı, siğorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda siğorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
- 2.8. Baş vermiş hadisənin icbari siğorta qanunlarına və ya siğorta müqaviləsinə görə siğorta hadisəsi hesab edilməməsi;
- 2.9. Siğorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan sonra siğorta hadisəsinin baş verməsi halında siğorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;
- 2.10. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, siğorta hadisəsi onun baş verməsinə yönələn, siğorta müqaviləsi üzrə siğortalı və (və ya) siğorta olunan hesab edilməyən faydalanan şəxsin qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdikdə, həmin faydalanan şəxs siğorta ödənişini almaq hüququndan məhrum olur.
- 2.11. Müvafiq siğorta şəhadətnaməsinin aid olduğu siğorta qaydalarında nəzərdə tutulan istisnalar.

**Siğorta müqaviləsi, siğorta müqaviləsinin şərtləri və yaxud siğorta münasibətləri ilə bağlı hər hansı sualınız yaranıdığı təqdirdə "Azərbaycan Sənaye Siğorta" ASC-yə müraciət edin.**